


# Bakının qurtuluşu - Azərbaycanın qurtuluşu

Qafqaz İsləm Ordusunun şanlı zəfərindən 102 il ötür



20-ci asrin avvalları tarixa Birinci Dünya Müharibəsinin yaşandığı, Çar Rusiyasının dağılğı və qısa bir müddat sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütblaşmanın başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illəri də yaşandı. Birinci Dünya Müharibəsinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideoloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə paralel olaraq bölgədə mərkəzi hakimiyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasetləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmaga çəhəsan Qafqaz xalqlarının ortaq dövlət qurmaq arzuları istiqamətindəki faaliyyətlər, müxtəlif qüvvələrin bölgəni nəzarətdə saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və ermənilərin "Böyük Ermənistən" xəyalı istiqamətində heç bir prinsip gözləmədən hamıyla və hər cür əməkdaşlığı getmələri ucbatından uğurla aparılıa bilmirdi...


**Araz  
Aslanlı**

**15 Sentyabr - Bakının düşmən işgalindən azad edildiyi gündür! Bu hadisəni, eyni zamanda bu günkü Azərbaycan Respublikasının mövcudluğunuñ əsas tarixi təməllərindən biri kimi qiymətləndirmək mümkündür. Bu günkü Azərbaycanın daxili və xarici siyaseti, iqtisadiyyatı, mədəniyyəti və ölkəmizin həyatı ilə bağlı digər məsələlər Bakı ilə, Xəzər ilə, təbii ehtiyatlar ilə nə qədər bağlıdır, deməli Bakının düşmən işgalindən azad edilməsi, nəinki paytaxtimiz olması, eləcə bir Azərbaycan şəhəri kimi qalması ilə də o qədər bağlıdır. Bəs bu hadisə hansı şəraitdə və necə baş verdi?**

**Tarixi şərait**

20-ci əsrin əvvəlləri tarixe Birinci Dünya Mühərbişinin yاشandığı, Çar Rusiyasının dağıldığı və qısa bir müddət sonra SSRİ-nin qurulduğu, beləcə ideoloji qütbleşmənin başladığı illər kimi düşdü. Bu proseslər içərisində Azərbaycan tarixinin həm ən qanlı, həm də ən şanlı illeri de yaşandı. Birinci Dünya Mühərbişinin sonlarına doğru Osmanlı Dövlətində və Çar Rusiyasında həm ideoloji dəyişiklik, həm də parçalanma prosesləri başlamışdı. Bu mərhələdə Qafqazda milli hərəkatların güclənməsinə parallel olaraq bölgədə mərkəzi həkimiyətin zəifləməsi və bölgəni nəzarətində saxlamağa çalışan müxtəlif qüvvələrin fərqli siyasetləri qanlı günlərin yaşanmasına səbəb olmuşdu. Rusiya imperiyasından ayrılmışa çalışan Qafqaz xalqlarının ortaç dövlət qurmaq arzuları istiqamətindəki fealiyyətlər, müxtəlif qüvvələrin bölgəni nəzarətde saxlamaq üçün xüsusilə erməni təşkilatlarının köməyindən istifadə etmə cədləri və ermənilərin "Böyük Ermənistən" xəyalı istiqamətində heç bir prinsip gözlemən hamıyla və hər cür əməkdaşlığı getmələri uocabından uğurla aparıla bilərdi. Anadolunun şərqində, Qafqazda, Cənubi Azərbaycanın müxtəlif yerlərində türkətləmə məruz qalırdılar.

Azərbaycan tarixinə bu dövrlər bir yandan Azərbaycan Xalq Cumhuriyyətinin qurulma prosesi, digər yandan isə Bakıda, Şamaxıda, Qarabağda, Urmiyədə, Naxçıvanda, Muğanda erməni silahlı qrupları və onların dəstəkçiləri tərəfindən böyük qətlamların yaşanması dövrü kimi düşdü. 1918-ci ilin xüsusilə mart ayında erməni silahlı qrupları tərəfindən həyata keçirilən qətlamlar ən vəhi səviyyəyə çatdı. Sadəcə Rəvan Xanlığı ərazisində 197 kənd darmadağın edilmiş, 100 minden artıq Azərbaycan türkü ya öldürümüş, ya da başqa ərazilərə qəçməq məcburiyyətində qalmışdı. Bakı quberniyasında 33 yaşayış məntəqəsi tamamen, 196 yaşayış məntəqəsi isə ciddi dərəcədə dağıdılmışdı. Bakı və ətrafindakı yaşayış yerlərindəki

insanlara divan tutulduğundan sonra Bakı Soveti əsəsən ermənilərdən təşkil olunmuş silahlı dəstələri Gəncə üzərinə hücum hazırlayırdı. Bu şəraitdə, 1918-ci il may ayının 28-də isə Azərbaycan

Xalq Cumhuriyyəti elan olundu.

Həmin illər Anadolu türkləri üçün de çox ağır bir dövr idi. Birinci Dünya Mühərbişindən məğlub olması Osmanlı Dövlətinə baha başa gelirdi. Bu mərhələdə tarixi ərazilərinin çıxunun itirilməsi bir yana, Birinci Dünya Mühərbişinin qalib dövlətləri və türk torpaqlarında gözü olan qonşuları İstanbulda işğal idarəsi quraq, beləcə ümumiyyətlə Anadolu'nun itirilməsi tehlükəsi yaran-

Ənver Paşa 1918-ci ilin əvvəllerindən başlayaraq Qafqazdakı türk və müsəlman əhalini qorumaq və Bakını işğaldan xilas etmek üçün bir ordu qurulması istiqamətində işlərə başladı. Amma bir yandan da bu planın Qafqazda və Bakı neftində gözü olan İngilis və Alman qüvvələrinin reaksiyasına səbəb olmasından ehtiyat edirdi. Buna görə də qurulacaq ordunun yerli ordu görünütüsünə sahib olmasına planlaşdırıldı. Ancaq bu planın xeyli vaxt alacağına gördüyü üçün (çünki Çar Rusiyası dövründə Azərbaycanın öz hərbi birləşmələri yox idi) Çar Rusiyasından Azərbaycana sadəcə 300-e yaxın yaxşı təlim almış zabit kadrları qalmışdı. Amma kiçik zabit heyəti olmadan onlar ümumi ordu formalasdırılması üçün kifayət etmirdi. Osmanlı Ordusu gəlməmişdən əv-

mayəndləri ilə görüşündə Qafqazda federativ ya da konfederal bir dövlətin qurulmasının bölgənin xeyrinə olacağını və qardaş Nuri Paşanın Təbrizə, ordan da 300 hərbi təlimatçı ilə birlikdə Gəncəyə getməsi barede təlimat verdiyini qeyd etmişdi.

**İyun ayının 4-də Osmanlı Dövləti ilə Azərbaycan Xalq Cumhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqavilə bir sırada digər məsələlərlə yanaşı Azərbaycana hərbi yardım göstərilməsini də nəzərdə tuturdu. Ənver Paşa ilə Məmməd Əmin Rəsulzadə arasındaki görüşdə Azərbaycana ilk yardım kimi 2 milyon Türk Lirəsi həcmində borc da verildi.**

Bu müqavilədən sonra 9-cu Ordunun 5-ci Qafqaz Firqəsi (diviziyası) Gümrüyə, ordan Qazaşa və Nəhayət Gəncəyə gəldi. Bu

laşmaların köməyinə ingilisler də çağrılmışdı. Ancaq bütün bunlar Bakının işğaldan azad edilməsinin qarşısını ala bilmeyəcəkdi.

14 sentyabr Bakı ətrafindakı döyüşlərinin 40-ci günü idi. Bu günű uğurlu sayan Qafqaz İslam Ordusu 14 sentyabr 15 sentyabara bağlayan gecə həlledici hücum keçdi. Güclü hückumlara tab getirməyən İngilis hərbçiləri şəhəri tərk etdi. 15 sentyabrdə isə artıq Bakı düşmən işğalından azad edilmişdi. Döyüşlərə ümumi rəhbərlik Nuri Paşa tərəfindən edilsə də, son hərbi əməliyyatlar birbaşa Mürsəl Paşa komandanlığında aparılmışdı. Xatırladaq ki, Mürsəl Paşa bu qəhrəmanlığına görə "Bakı" soyadını götürmüş və tarixe "Mürsəl Bakı" kimi keçmişdi.

Döyüşlərdə Azərbaycan türkləri ilə yanaşı Anadolunun müxtə-

## Bakının qurtuluşu – Azərbaycanın qurtuluşu

**Qafqaz İsləm Ordusunun şanlı zəfərindən 102 il ötür**



caqdı. Amma bütün bunlara baxmayaraq, Anadolu türkləri Qafqazdakı və Türküstandakı qardaşlarını unutmayıcaq, onların müstəqilliyi üçün əlindən gələni edəcəkdi.

### Qafqaz İsləm Ordusunun meydana gəlməsi

**Rus əsəratindən qurtulub** *Türkiyəyə keçən Avstraliyalı bir zabit 1917-ci il dekabrın 29-da 6-ci Ordunun Komandanı Xəlil Paşa ilə görüşərək Qafqazdakı vəziyyət barədə ona məlumat vermişdi. Xəlil Paşa o zabitin Ənver Paşa ilə də görüşdürümdü. Avstraliyalı zabit ilə görüşdən sonra Ənver Paşa həm Qafqazdakı din və qan qardaşlarının onlara duyduğu ehtiyac, həm də regiondəki mövcud əsəratın köməklik göstərmək üçün münasib olduğunu barədə ciddi qənaətə gəlmışdı. Bu məqsədə həmin əsəfələrdə Liviyanın İstanbula ezamiyətə gələn qardaşı Nuri Killigil (Nuri Paşa) və Şövkət bəyi Azərbaycana və Dağıstana göndərmək və Azərbaycanda qardaşlarını xilas etmək üçün ordu yaratmaq qərarını verdi.*

vəl Gəncədə zabit məktəbinin ilk sinifi təşkil olunmuşdu. Amma Osmanlı ordusu bunu daha da inkişaf etdirdi və zabit köməkçisi məktəbi şəkildə qurdu.) Azərbaycana Türk hərbi hissələrini göndərməye qərar verdi. Nuri Paşanın komandanlığında xüsusi hərbi birləşmə təşkil olundu. Heyət 1918-ci il mayın 8-də Təbrizə gəldi. Yol boyu bir neçə yerde (xüsusilə Urmiyədə) ermənilərin qətlamlarının önlenməsi üçün müəyyən döyüşlər olmuşdu. Heyət mayın 20-də Araz çayıni keçib Zəngəzura çatdı. Nuri Paşa bu bölgədəki erməni qətlamlarından dəhşətə gəlmışdı. Zabitlərdən bir hissəsinə bu bölgədə saxladı, bir neçəsinə isə Naxçıvan bölgəsinə göndərdi.

Mayın 24-də Yevlaxa, 25-də isə Gəncəyə çatdılar. Burada ordunun quruluşunda müəyyən dəyişikliklər edildi. Qafqaz İsləm Ordusu ayaq basdığı hər yerde Azərbaycan xalqının böyük sevgisi ilə qarşılaşdı. Xalq uzun müddətdir gözlədiyi xilaskarına qovuşmuşdu.

Qeyd edək ki, hələ aprel ayında Ənver Paşa Azərbaycan nü-

ordu ve onlara qoşulan Azərbaycanlı könüllülərdən ibaret olmaqla Qafqaz İsləm Ordusu yaradıldı. Ümumən Qafqaz İsləm Ordusuna Nuri Paşa rəhbərlik edirdi. Xüsusi olaraq 5-ci Qafqaz Firqəsi Mürsəl Paşanın komandanlığına keçdi və ordunun tərkibi gücləndirildi. Qafqaz İsləm Ordusu müəyyən təşkilatlanma və hazırlanıqlardan sonra Azərbaycanın Azərbaycan Xalq Cumhuriyyətinin nəzarətində olmayan müxtəlif şəhərlərinin, o cümlədən Bakının azad edilməsi istiqamətində döyüşlərə başladı. Göyçay, Salyan, Ağsu, Kürdəmir, Hacıqabul və Şamaxıda ağır döyüşlər baş verdi. Avqustdan etibarən isə Bakı yaxınlığında döyüşlər başladı.

Əslində Bakının qurtuluşundan önceki hərbi-diplomatik əsərait daha da ağırlaşmışdı. Avqustdan 27-də almanlarla ruslar arasında imzalanan Brest-Litovsk müqaviləsi digər məqamlarla yanaşı həm də türk ordusunun Bakıya girişinin qarşısını almaq məqsədini (əvəzində Rusiya almanlara Bakı neftində pay verəcədi) güdürdü. Digər tərəfdən Bakıda erməni-rus hərbi qrup-

lif yerlərindən, hətta Şərqi Avropanın, Kerkük dənizindən könüllü olaraq Azərbaycana köməyə gəlmiş təxminən 1300 türk əsgər və zabiti şəhid olmuşdu. Bu hadisə tarixe sadəcə Azərbaycanın paytaxtının qurtuluş günü kimi yox, həm də Türk həmərliyinin bariz nümunəsi kimi keçmişdi.

### Qəhrəmanlarımızın sonrakı həyatı

Azərbaycana qardaş köməyinə gələn əsgər və zabitlərin geri qayıtmayan hissəsi sonralar Sovet rəhbərliyi tərəfindən edam və ya gürgün edildilər. Azərbaycanı tərk edənlər də bəzən bunun bədəlini ödəmək məcburiyyətində qaldılar.

O dövrde İstanbulda işğal idarəsi quran İngilisler, 1919-cu il yanvarın 15-de 9 türk hərbçisinin hebsiyle bağlı qərar çıxdılar. Bunlar arasında Nuri Paşa və Mürsəl Paşa da var idi. Mürsəl Paşa bu qərardan bir müddət sonra 1919-cu il aprelin 20-də Batumidə hebs edilərək Malta adasına sürgün edilmişdi. O, 1 noyabr 1921-ci il tarixdə sürgündən qayıtdıqdan sonra Anadoludakı İstiqlal Savaşına qoşulmuş və bir çox şəhərin azad edilməsinə rəhbərlik etmişdi. Sonrakı illərdə dəfələrlə millət vəkili seçilən Mürsəl Paşa 1945-ci ildə vəfat etmişdir.

**Nuri Paşa uzun müddət Almaniyada yaşadıqdan sonra 1938-ci ildə İstanbula gəldi və silah fabrikı qurdı. Amma türk dünyasının birləşməsi ilə bağlı fikirlərini və səylərini davam etdirdi. Hətta iddialara görə bəzi bölgələrə silah da göndərməyə başlamışdı. 2 mart 1949-cu ildə silah fabrikindəki partlayış nəticəsində vəfat etdi. Partlayışın terror aksiyası olduğu iddia edildi.**

**Birinci Dünya Mühərbişində möğlub olduqdan sonra Ənver Paşa 1918-ci ilin noyabrında Anadolunu tərk edib Türküstən (Orta Asiyənin) müxtəlif bölgələrində azadlıq mübarizələrinə rəhbərlik etdi. 4 avqust 1922-ci ildə Pamir dağlı ətəklərində döyüş zamanı şəhid oldu.**